

## "Natiq Cfrli: "Azrbaycan iqtisadiyyatn ar dvr gzlyir"

Azrbaycan iqtisadiyyatnda bhran hallar drin xarakter dayr v onlarn aradan qaldrlmas n hkumtin tdbirlri kifayt deyil. Bu fikri iqtisad-ekspert, Respublika Alternativi Partiyasnn Siyasi Komitsinin .zv Natiq Cfrli "Amerikann Ssi"nin Azrbaycan xidmtin msahibsind bildirib



İdquo;Arannews-D&ouml;vlt b&uuml;dcsi haqqnda&rdquo; qanuna ediln& dyiikliklrl COVID-19 pandemiyasnn v neftin ucuzlamasnn &ouml;lk iqtisadiyyatnda yaratd &ccedil;arllara adekvatdrm? Nzrd tutulan tdbirlr biznesin ?v halinin vzivytinin vaxldrlmas &uuml;&ccedil;&uuml;n yetrlidirmi Bu suala N.Cfrli bel cavab verib: &ldquo;Tbii ki, yetrli deyil. Problemlr &ccedil;ox drindir. Hddindn artq drinliy ilyir. Azrbaycan h&ouml;k&uuml;mti ndns el d&uuml;&uuml;n&uuml;r ki, bir d&uuml;ym il iqtisadiyyat yenidn i sala bilck. El deyil, iqtisadiyyatda ba vern problemlr &ccedil;ox drinliy ildiyin g&ouml;r uzun .zaman alacaq. Hm d halinin maddi vzivytinin arlamasnn ahidi oluruq O qeyd edib ki, hl aprel-may aylarnda 600 min insana 190 manatn verilmsi ciddi bir problem &ccedil;evrildi, narahatlq yarand. Htta iyul ay &uuml;&ccedil;&uuml;n ortada itdi-batd. yul ay &uuml;&ccedil;&uuml;n 284 min nfr, avqust ay &uuml;&ccedil;&uuml;n is 276 min nfr 190 manat verilmsi nzrd .tutulub. Amma iyul av tamamil vaddan &ccedil;xd Biznes ediln dstklr yetrli deyil, htta biznesin yenidn ayaa qalxmas &uuml;&ccedil;&uuml;n kifayt deyil. Bu ilin sonuna kimi ki&ccedil;ik v orta .sahibkarlara 98 milyon nzrd tutulub. &Ccedil;ox az mbldir 2021-ci ilin b&uuml;dcsi noyabr-dekabr aylarnda tsdiq edilck. Hllik onun parametrlri mlum deyil. B&ouml;hrann fsadlarnn aradan qaldrlmas &uuml;&ccedil;&uuml;n orada ciddi tdbirlr g&ouml;r&uuml;lms, &ouml;lk .iqtisadiyyatn ar d&ouml;vr q&ouml;zlyir N.Cfrli prezident Iham liyevin uzun illr d&ouml;vldn b&ouml;y&uuml;k maliyy yardm alm v ya h&ouml;kumt tminat altnda xarici borclar g&ouml;t&uuml;rm&uuml; d&ouml;vlt irktlrinin smrsizliyi bard byanatn da rh .edib D&ouml;vlt irktlri d&ouml;vldn b&ouml;y&uuml;k subsidiyalar alrdlar, onlarn vergi v kommunal borclar silinirdi. Bu zaman infrastruktur d&ouml;vlt hesabna .formalard İdquo;B&uuml;t&uuml;n d&ouml;vlt irktlrinin borclarn toplasaq Azrbaycan& d&ouml;vltinin suveren borcundan daha &ccedil;oxdur. Bu da d&ouml;vlt &uuml;&ccedil;&uuml;n lav y&uuml;kd&uuml;r. &Ccedil;&uuml;nki o irktlr borclarn qaytara bilmislr, bunu d&ouml;vlt qaytarmaa mcbur olacaq. &Ouml;zllm &uuml;&ccedil;&uuml;n vaxt &ccedil;oxdan yetib, amma maraqlarn .toqqumas sbbindn indivdk ba vermvib&rdquo;. - o aevd edib D&ouml;vlt irktlrinin ziyanla ilmsinin n b&ouml;y&uuml;k sbbi korrupsiyadr. B&uuml;dcdn ayrlan vsattlrin mnimsnilmsidir, xrclrin iirdilmsidir. Xrclrin iirdilmsi tbii ki, glirl ilmy mane olan faktora &ccedil;evrilir. Tk bir AZAL-n .timsalnda biz bunu a&ouml;r&uuml;r&uuml;k Rsmi mlumatlara g&ouml;r, 2018-ci ild AZAL 208 milyon manat ziyan edib. Halbuki, insihar&ccedil; irktadir, bazara digrlrinin buraxlmasna mane&ccedil;ilik t&ouml;rdir. He&ccedil; d tsad&uuml;fi deyil ki, Azrbaycan vtndalar pandemiyadan &ouml;nc G&uuml;rc&uuml;stan &uuml;zrindn xaric u&ccedil;maa &uuml;st&uuml;nl&uuml;k verirdilr. &Ccedil;&uuml;nki orada

Zrrlilik d&ouml;vlt irktlrind ciddi korrupsiyann nticsidir. &Ouml;zllm lab&uuml;rdd&uuml;r, amma birdn-bir b&uuml;t&uuml;n d&ouml;vlt mlaknn &ouml;zlldirilmsi texniki olaraq m&uuml;mk&uuml;n deyil. &Ccedil;ox .q&uuml;man ki, ilkin olaraq paylayc irktlr &ouml;zlldirmy &ccedil;xarlaceq Msln, qaz paylayc, su paylayc, elektrik paylayc, bir d b&ouml;y&uuml;k irktlrin uzun m&uuml;ddtli icary verilmsi d g&uuml;ndm gl bilr. Ya yerli, ya xarici irktlr. Yerli irktlr &ccedil;tindir, &ccedil;&uuml;nki bizd he&ccedil; rsmi milyon&ccedil;u .yoxdur

Xarici irktlrin d &ouml;z tlblri var. Azrbaycan Umumd&uuml;nya Ticart Tkilatna &uuml;zv olmaldr, Azrbaycan Avropa ttifaq il normal sazi balamaldr, .Azrbaycanda daltli mhkm sistemi olmaldr

Xarici investorlar hans irkt v m&uuml;ssislr maraq g&ouml;str bilr? Bu sualn .cavabnda N.Cfrli devib ki

Demk olar ki, d&ouml;vlt irktlrin hams xarici investorlar &uuml;&ccedil;&uuml;n maraqldr. Dmir vol dama&ccedil;ndan tutmu AZAL-a qdr Hm&ccedil;inin SOCAR-n m&uuml;xtlif istiqamtd faliyyt g&ouml;strn alt qurumlar maraq g&ouml;str bilr. &Ccedil;&uuml;nki SOCAR-n trkibind onlarla .diar t&ouml;rm irkti var

“D&uuml;&uuml;n&uuml;rm ki, n &ccedil;ox maraq paylayc irktlr olacaq.& Elektrik, qaz v su paylayc irktlr. Biz vtndalar da keyfiyytli xidmt istyirik. Amma d&ouml;vlt irktlri bu keyfiyytli xidmtlri g&ouml;strmirlr&rdquo;, - ekspert qeyd .edib

Ouml;zl irktlr vtndalarla yeni m&uuml;qavillr balamaa mcbur qalacaqlar v& msuliyyt dayacaqlar. Bellikl, bu, paylayc irktlrl vtndalar arasında normal .m&uuml;nasibtlrin formalamasna shb ola bilr&rdquo; - N.Cfrli bildirib .biletlrin qiymti daha ucuzdur